




"Türk dünyasında gənc nəslin yaşadıqları ölkələrdə məktəblərdə öz ana dilində təhsil almaq imkanı olmalıdır". Bunu Azərbaycan Prezidenti İlham Əliyev ötən il noyabrın 11-də Səmərqənddə keçirilən Türk Dövlətləri Təşkilatının IX Zirvə görüşündəki çıxışında bəyan edib.

Dövlət başçısının bu fikri yaddaşımızı bir qədər təzələmək üçün sanki bir təkan oldu. Azərbaycanlıların daha kompakt yaşadığı Güney Azərbaycanını göz öünü gətirdik. Quzeydə hələ də yetərinə tanınmayan Güney barədə düşüncələrimizin fonunda onun ədəbiyyatını, nəşrini, poeziyasını, yazar soydaşlarımızın mücadiləsini ifadə edən nümunələri xatırladıq.

Qəzetimizdə "Güneydən səsler..." rubrikası altında Güney ədəbiyyatının, folklorunun, mədəniyyətinin, incəsənətinin ən gözəl nümunələri ilə oxucularımıza da tanıttıq.

HAŞIM TƏRLAN



Əslən Sərəbdandır. 1923-cü ildə Bakıda fəhlə ailəsində anadan olub, orta təhsilini 10 sayılı orta məktəbdə alıb. Kiçik yaşılarından şeirə-sənətə böyük maraq göstərib. 1938-ci ildə bütün İranlı mühacirlər kimi, 15 yaşlı yeniyetmə Haşimin ailəsi də İrana məcburi köçürülləb. Buna nümunə da onun keşmə-keşli ömrünün ikinci mərhəlesi başlayıb. Bəlli səbəbələr üzündən o, Sərab məhalindəki ata-baba yurdunu Zəngioba - Zəngilabadda, ümumiyyətlə Güney Azərbaycanda təhsil ala bilməyi.

O, 1964-cü ildə Səlamullah Cavidin Tehranda təskil etdiyi "Dostlar görüşü" ədəbi məclisinin toplantılara qatılır və məclisin ən fəal üzvlərindən biri olur.

Tərlanın ilk yaradıcılıq dövrünü ehətə edən "Alovlu şeirlər" adlı kitabı oxucuların dərin rəğbətini qazanır. Daha sonra "Araz gülür" (Təbriz, 1999), "Durnalar gələndə" (Təbriz, 1998), "Gümüş pencək" (Tehran, 2007), "Yolçu yolda gərek" (Tehran, 2004), "Zirvədə günəş" (Tehran, 2009), "Uşaqlar dünyası" adlı kitabları çap olunur.

Şair 16 noyabr 2014-cü ildə dünyasını dəyişib və Tehrannın "Behişi Zəhra" məzarlığında torpağa tapşırılıb.

Dünya uşaqları

(Ümumdünya Uşaqlar Günü münasibətilə)

Ey dünyanın əlvən çocuqları!
Siz ey gələcəyin parlaq ulduzları!
Ağlı-qaralı,
Allı-sarılı!

Gününüz mübarek!
Başınızın üstündən əsen küləklərdən,
Əlçim-əlçim axan buludlardan,


Size salam göndərirəm,
Qucaq-qucaq, ətək-ətək!

Sabahın nəbzi əlinizdə,
Musavat kəlməsi dilinizdə,
Irəli!

Əlinizdən tutacaqdır zamanın əli,
Sabah sizindir,
Siz də sabahın.

Dünyani əmanət veririk size,
Qoy iblislər yol tapmasın qəlbinizə!
Gününüz mübarek!
Salam göndərirəm size,
Qucaq-qucaq, ətək-ətək!

BULUD QARAÇURLU SƏHƏND



1926-ci ildə Marağada yoxsul ailədə dünya-yaya gelib. Onun soykökü qədim xəzərlərin məşhur Qaraçurlu tayfası ilə bağlıdır. Tədqiqatçıların fikrincə, bu tayfanın bir hissəsi orta əsrlerdə türk axınları zamanı Turan çöllərindən köç edib İranın Qaradağ bölgəsində yurd salıb. 1917-1918-ci illərdə rus-erməni-aysor çətələrinin talan və qətlamları dövründə şairin ailəsi dədə-baba yurdundan Marağaya köçüb.

Bulud ilk təhsilini doğma şəhərinin Xacə Nəsir mədrəsəsində alıb, sonra orta təhsilini Tebrizdə davam etdirib.

Ölkədə baş verən siyasi proseslər gənc Buludun dünyagörüşündə köklü dəyişikliklər etdi. 1945-ci ildə Azərbaycan Demokrat Fırqəsinin gənclik qollarında fəal siyasi fealiyyətə qoşulduğuna görə təhsilini yarımqıq qoymağa məcbur qaldı. İlk metbu şeirləri 1946-ci ildə nəşr edilmiş "Şairlər məclisi" adlı şeir toplusunda dərc olunub. Milli Hökumət süquta uğradıqdan sonra iki dəfə hebs edilib, Tehrana sürgün olundu.

1979-cu ildə 53 yaşında vəfat edib, Tehranda dəfn olundu.

ARAZ

(Poema)

Mən Arazın adıylan,
çox zamandır tanışam,
Ən kiçik yaşılarından
onu ravanlamışam.

Qoca babam nə vaxtkən
boğazım ağrıyordı,
"Araz keçmişəm" - deyə,
boğazımı sığardı.

Soruşardım: - Ay baba,
Araz nədir keçmişən?
Nə kimi şeydir o ki,
suyundan da içmişən?

Sualımdan babamın
yaşarardı gözleri,
Üzünün çinlərində
gizlənərdi kədəri.

Vətən gözləyir bizdən
basıb keçək Arazı.
Düşmanların əlinidən
azad edək Qafqazı.